



## Xutra RAMAZAN ÇAĞIRMAYIN TOYA MƏNI

Toy elin gözəl adəti,  
İki gəncin səadəti.  
Bəs bu saray toyu nədi -  
Şadlıq belə olur, yəni?  
Çağırmayın toya məni.

Bir toyu gör, ya yüz toyu,  
Oğlan toyu, ya qız toyu,  
Eyni hava, eyni oyun.  
Müasirlilik budur, yəni?  
Çağırmayın toya məni.

Ay qonşudan qalma dala,  
Toy yiyesi naçar qalar.  
Bir belə də yarış olar?  
Qınamayın düz deyəni,  
Çağırmayın toya məni.

Süfrədən göz qamaşırsa,  
İsraf həddini aşırısa,  
Bərəkət ucuzaşırısa,  
Neynirəm bu həngaməni?  
Çağırmayın toya məni.

Alqışlayıb dəb salanı  
Çalrıq özgə havanı,  
Kökümüzə yad olanı  
Yaşadıraq ehkam kimi.  
Çağırmayın toya məni.

Fonoqramlar dil-dil ötər,  
Meydan qızar, məzhəb itər.  
Təmədanı kim eşidər -  
Qulaq almaz dil deyəni,  
Çağırmayın toya məni.

Qız-gəlinlər çılim-çılpaq,  
Nə abır var, nə utanmaq.  
Hara baxaq, nəyə baxaq?  
Millət atib din-imani,  
Çağırmayın toya məni.

Oyun qanan, qanmayan da,  
Dəvət alan, almayan da.  
Atilib-düşər meydanda.  
Görmək üçün bu səhnəni  
Çağırmayın toya məni.

Badələr dollar-boşalar,  
Hərə öz kefində olar,  
Səbəbkərlər unudular.  
Sixar bu dad ürəyimi,  
Çağırmayın toya məni.

Varlanmaqcun toy çalanlar,  
Min bir oyundan çıxanlar,  
Adətlərə xor baxanlar,  
Mən deyirəm el deyəni:  
Çağırmayın toya məni.

Tamarziyam yana-yana  
Dədə-baba toylarına.  
El adəti yaşadana  
Verim şair ürəyimi,  
Qoy çağırsın toya məni.

## ALLAHLIQ İDDİASINDA OLANLARA

Biri deyir, üç gün hava tutulacaq,  
Biri deyir, beş gün hava açılacaq.  
Biri deyir, Yer başına daş yağıcaq,  
Biri deyir, okeanlar nəhər kimi çalxanacaq.

# Gəlmışdım dünyaya xoş dilək kimi

## KƏNDLINİN

Biri deyir, bir əcaib heyvan gördüm.  
Biri deyir, öz gözümlə şeytan gördüm.  
Biri deyir, göydə boşqab uçan gördüm,  
Adəm nəslindən olmayan insan gördüm.

Biri deyir, sonu gəlir dünyamızın -  
Dağlıcaq ilin, ayın filanında.  
Allahlıqmı keçir yoxsa, könlündən o allahsızın?  
Vahimə var, təxribat var yalanında.

Addımbaşı cindar, falçı, tale yozan,  
Cadugarlar, münəccimlər, kimlər, kimlər...  
Deyimlərin, yozumların ucbatından  
Xof içinde inləmirmi bu gün bəşər?!

Vallah, qardaş, baş açmalı dünya deyil,  
Bir ağızdan xeyir xəbər eşitməzsən.  
Kabus gəzir oba-oba, mənzil-mənzil,  
Qorunaq biz hər allahlıq iddialı bədəməldən.

## VAR OLDU GETDİ

*Fədakar dövlət və ictimai xadim,  
elmizin sevimliSİ Səfiyyə Dibirovanın  
ölümüñə*

Çən duman bürüdü bizim dağları,  
Qubeyin sinəsi qaraldı getdi.  
Köcdü son mənzilə o böyük insan,  
Elimin ürəyi qan oldu getdi.

Qara bulud kimi qondu qəm-kədər,  
Qırıldı gülüşlər, sindi könüllər.  
Sevib oxşadığı o qızılğullər  
Ayrılıqla soldu, saraldı getdi.

Gəlmışdı dünyaya xoş dilək kimi,  
Vətənən döyüñən saf ürək kimi.  
Uçdu səmalara bir mələk kimi,  
Yero də, göyə də nur saldı getdi.

Ləyaqət, nəcəbat nümunəsiydi,  
Məğrurluğun canlı abidəsiydi,  
Məslək sahibiydi, xalqın səsiydi,  
Nə sərvət, nə şöhrət-şan hərisiydi,  
Özündən şərəfli ad qoydu getdi.

Sadədən sadəydi günü-güzəri,  
Dövlətin varyidi dövləti, vari.  
Daim yana-yara Günəşə sarı  
Səməndər quşutək yol aldı getdi.

Durub zirvəsində mənəviyyatın,  
Çəkdi cəfasını elin-elatin.  
O məsum, çəlimsiz, bəstəboy qadın  
Boyundan neçə boy ucaldı getdi.

İnsanın taleyi, xoş gələcəyi -  
Bu idi ən ülvə arzu-istəyi.  
Vurğunu olduğu, könül verdiyi  
Öz ana yurduna yar oldu getdi.

Bir ömür yaşadı-mənası dərin,  
Qəlbi məskəniydi gözəlliklərin.  
Cənnətdir ünvani o gedən yerin,  
Əbədiyyət qədər var oldu getdi.

## HÖVSƏLƏSİ DAR OLANIN

Nə bir səbir-qərarı var,  
Nə də rahat anları var.  
Əməlindən el də bezar  
Hövsəlesi dar olanın.

Ceynənməmiş udmağı var,  
Soyunmamış yatmağı var,  
Hər sözə söz qatmağı var  
Hövsəlesi dar olanın.

Vaxtsız əkər, vaxtsız biçər,  
Əvvəl kəsər, sonra ölçər,  
Günü qılı-qalda keçər  
Hövsəlesi dar olanın.

Sən deyərsən, o, yaritmaz,  
Heç yerə də əli çatmaz,  
Təmkinliyə könlü yatmaz  
Hövsəlesi dar olanın.

Yazıq ondan işi keçən,  
Çıxaracaq hövsələden.  
Şimşək qopar hər kəlmədən  
Hövsəlesi dar olanın.

30.06.2014

Ürəyində min dərdi, min qayğısı,  
Cüçəyə dən, mallara yem qayğısı,  
Odun dərdi, əkin-biçin qayğısı,  
Dərddən olar qəlbə para kəndlının.

Əkər, biçər, yetirər hər neməti,  
Dolanişa çatar ancaq sərvəti.  
Zəhmətinə varmı verən qiyməti  
Əli baqar, günü qara kəndlinin?

Südü, yağı, qaymağı daşdan çıxar,  
Heyvan ilə gündə savaşdan çıxar,  
İş əlindən tüstüsü başdan çıxar,  
Vaxtı qalmaz heç nahara kəndlinin.

Baş qarışar bikar-bikar işlərə,  
Evdən çıxar bir xeyirə, bir şərə.  
Cavanlar da üz tutarlar şəhərə,  
Heyi gedər intizara kəndlinin.

Fəqət daşdan çıxırsa da çörəyi,  
Yoxsa da çox təmtəraqı, bəzəyi,  
Mərdliyi var, təmiz olar ürəyi,  
Əskik olmaz qonaq-qara kəndlinin.

1992

## TƏRS YOZUMLAR

Zənginlik eşqindəsən?  
Gərək fəndin biləsən:  
Nə yaxın-doğma tanı,  
Nə də həya gözəl sən.

Düzlükə yoxsa aran  
Əyri yolla ad qazan -  
Fəzilət yolu çətin,  
Qəbahət yolu asan.

Təbiblik çətin deyil  
Heç də bu zəmanədə:  
Üç-beş həbin adın bil,  
Bir də yağılı, şirin dil.

## QAĞRA VƏ BÜLBÜL

(təmsil)

Səfali may günü bir qara qarğı  
Dimdiyində cüçə endi bir bağ'a.  
Diddi-parçaladı şikarı həmən,  
Acgözlükə yedi cüçə etindən.  
Əhvali kök oldu, damağı da çağ,  
Yamanca könlündən keçdi oxumaq  
Qondu yaxındakı yaşıł budağa,  
Bir ağız ucadan bağırdı: qa-qa.  
Öz səsi xoş geldi öz qulağına,  
Lovğa-lovğa baxdı sol və sağına.  
Bu dəm şeyda bülbül bənd olub gülə,  
Ahu-zar edirdi xoş avaz ilə.  
Bülbül nələsini eşitcək qarğı  
Söyləndi: baş-beyin apardın daha.  
Yetər ağladıqın, bədbəxt quşcuqaz,  
Va gülüm deməklə qarın tox olmaz.  
Sahibi-ixtiyar mənəm bu yerdə,  
Varam quḍurluqda, bədxah işlərdə.  
Əlimdən kəkliklər qanadalarlar,  
Toyuqlar, cüçələr hində qalarlar.  
Qarğı ömrüm üç yüz olsa da, qərəz,

Əməlimdən kimsə bir xeyir görməz.  
Gərək mədh edəsən məni bu sayaq,  
Yoxsa o səsini eylərəm yasaq.  
Tənədən bülbülin yarıldı bağı,  
Od düşən qəlbindən keçdi bir ağrı.  
Cəsarət toplayıb dedi: A qağı,  
Taleyim güldədir, neyələyim daha.  
Gül üçün ağlar dil oxumaz sizə,  
Məcburəm yox deyim istəyinizə.  
Cürətimə görə keçin sucumdan,  
Bəlkə sizdən desin ala sağsağan?  
Oğurluq yumurta içir günbəgün,  
Avazı xoş gələr sizə də yeqin.

09.08.2015

## LƏLƏ TÜLKÜNÜN HAVADARLARI

(təmsil)

Toyuqlu kəndində bir sürü çapqal  
Seçki ərefəsi tapdırılar macal;  
Yığışb tulkunu dövrələdilər,  
Şəninə o ki var tərif dedilər:  
Necə mehribansan, ay Tulkü lələ -  
Şirinsöz, itigöz, quyruğu şələ!  
Təmkinin, tədbirin, mərhəmətin var,  
Xan da, bəy də desək yenə az olar.  
Yaddır lovğalıq da, hiylə də sənə,  
Vallah tay deyilsən sən hər yetənə.  
Sən ki, qeydimizə qalırsan daim -  
Süfrəndən artığın olur biziə yem.  
Odur ki, eylədik xeyli məşvərət,  
Sədrliyə səni bildik məsləhət.  
Dərd etmə, dağ kimi arxanda varıq,  
Üzünə ağ olan olsa ularıq -  
Ularıq, aranı qarışdırarıq.  
Vəzifə kürsüsü yaraşar sana,  
Qoymarıq qeyrişi göz dikə ona.  
Ay Lələ, razılıq versən «hə» - deyə,  
Xozeyin oarsan bələdiyyəye.  
Tulkü naz-qəmzəylə quyruq buladı,  
Könlündən keçsə də halı pozmadı.  
Dedi: Nə söyləyim, blimirəm özüm,  
«Camaat» deyirsə daha nə sözüm?  
Seçdilər tulkunu hay-haray ilə,  
Toyuqlunun günü keçdi vay ilə.

10.08.2015

## TƏRS ADAM

Gözünü açandan ele tərs oldun,  
Qaraya ağ dedin, ağa da qara.  
Yersiz höctələrdən daim həzz aldın,  
El-aləm əlindən gəldi zinhara.

Yox deməkdən dilin yanır sac kimi,  
Tərslik - həyat tərzin, şuarın sənən.  
Tutan yerdən ele yapışırsan ki,  
Kinə qurban gedir vüqarın sənən.

Lütfən, ətəyindən tök sən bu daşı,  
İnadın öz yeri, bəhsin öz yeri.  
Höctələ üzərsən axına qarşı,  
O, aparar səni bir ömür geri.

Hər fikri, mənəni yozma tərsinə,  
Ömründə bir kərə hə desən nolar?  
Hörmətlə yanaş ki, özgə fikrinə,  
İnsanın insana iltifatı var.

11.02.2013

